



Əbülfət MƏDƏTOĞLU  
madatoglua@mail.ru

# MÜƏLLİMLƏR GÜNÜ

## (Müəllimlərimə və bütün müəllimlərə)

Bütün zamanlarda insanın həmişə elindən tutana, yol göstərənə ehtiyacı olub. Doğrudur, bir çox görkəmli şəxsiyyətlər obrazlı şəkildə bildiriblər ki, mənim müəllimim həyat olub. Mən bu fikirlə razıyam, çünki təcrübə biliyin möhkəmlənməsinə, onun öz statusunu təsdiq etməsinə həmişə dayaq olub və bütün bunlar da birləşərək istənilən yolu işıqlanmasına, istənilən niyyətin gerçəkləşməsinə şərait yaradıbdır. Çünki bilik və təcrübə birləşəndə bir növ ağılla gücün birləşməsi qədər önemli olur...

Bəli, həyatı dərk etdiyim gündən doğulduğum kənddə ən hörmətli insanların çevrəsini, sırasını yaddaşımı həkk etmişəm. Görmüşəm ki, kəndimizin ən sayılan insanları müəllimlərdər. Çünki hər kəs onlara xüsusi ehtiramla yanaşış, diqqət göstərib.

Və burada da hansısa bir göstəriş, tələbat, hətta təzyiq hiss olunmayıb, həmin o ehtiram, o sevgi içən gəlib. Hətta mən bəzi müəllimlərdən yaşca böyük olan atanın da, anamın da az qala kiçik qardaşı, övladı yaşda olan müəllimlə etdiyi səhbəti, ona olan ehtiramı kənardan müşahidə edib öz-özümə düşünmüşəm ki, görəsən dünyada müəllimləndən və ümumiyyətlə, müəllim peşəsindən dəyərli, qiyamətli, uca, əlçatmaz nəsə var?!

Zaman-zaman həmin o içimdə olan və məni müəllimlərimə daha çox bağlayan isteyin ucundan tutub müxtəlif ədəbiyyatlardan, müxtəlif informasiya mənbələrindən müəllimlərə olan ehtiramın kökünü öyrə-

məyə çalışdım. Açığını deyim ki, köməyi mə eyni mənənə ifadə edən iki söz çatdı. Onların birincisini orta məktəbdə rus dili müəllimimdən öyrəndim. Bildim ki, ruslar müəllimə "uçitel" deyir. Sonra öyrəndim ki, elə həmin mənənə verən sözü yəni "öyrətmən" i də türklər işlədir. Doğrudur, böyük Sabirin şeirində: "Mollam da döyür yaşı yazanda..." misrası beynimdə ilişib qalmışdı. Amma nədənsə həmin o "öyrədən" sözü mənə daha doğma geldi.

İllər ötdü və müstəqil həyatımın elə ilk addımından öyrədənlərimin mənə öyrətdikləri köməkçim oldu. Həyatın ağrılı-acılı dolanbaclarından, çətinliklərdən, sevincindən-qəmindən məni həmin o öyrətmənlər çəkib çıxartdı. Çünki məni təmənnasız öyrətmışdilər. Və beləcə günlərin bir günü mənə də "müəllim" dedilər. Əvvəl təccüb etdim. Bu sözü özümə yaxın buraxa bilmədim. Sonra həyat yoldaşımı "müəllim" dedilər və beləcə evimdə bir damın altında olanların hamısı müəllim diplomu aldı...

Və beləcə həyatın qarşımızda açıldığı bir ömür yolunun bizə nə verəcəyini, bizi kimlərlə üz-üzə gətirəcəyini əvvəlcədən müəyyənləşdirmədən seçdik bu yolu. İndidə gedirik o yolla. Amma mən nədənsə daha çox geriyə baxmağı, ötənləri xatırlamağı üstün tuturam. Bilmirəm bu yaşla bağlıdır, yoxsa həyatın elə öz qanunudur, ancaq onu dəqiq bilmir ki, bu həyatda izsiz-sözsüz heç nə olmur, heç nə qalmır. Xüsusilə, özündən böyüyə, öz ətrafına, öz yaşadığın mühitə

bir şagird gözü ilə baxanda, bir tələbə sevgisi ilə yanaşanda... onda, məhz bax, onda kimliyini də anlaysan, özünü da dərk edirsən. Şəxsən mən həyatımı müəllimlərsiz təsəvvür edə bilmirəm.

Bu gün dünyasını dəyişən müəllimlərin ruhu qarşısında baş əyməklə ömrünün nurani çağını yaşayan müəllimlərimə də öz saygılarını ifadə edərək bildirmək istəyirəm ki, müəllim təkcə sinifdə, auditoriyada olmur, müəllim həyatın bütün sahələrində, hətta yaşadığın məhəllədə, işlədiyin kollektivdə, dostlarının, tanışlarının arasında da var, sadəcə onları görmək, onlara "öyrədən" kimi baxmaq lazımdır. Məhz bu qənaət, bu istək içində hakim olsa mütləq öyrənəcəksən. Özu də ömrün hansı çağında olmasına baxmayaraq.

Bu yazını son günlər tez-tez xatırladığım və ruhu ilə həmsəhbət olduğum müəllimlərimin gözəl çohrələrini, gərgin əməklərini və bir də işğal altında qalan məzarlarını gözönüne gətirərək yazdım. Və çalışdım ki, heç olmasa bu Müəllimlər gündündə onların ruhunu şad edim. Bilmirəm, onların ruhu məni bağışlayacaq, yoxsa yox, amma birmənalı şəkildə etiraf edirəm ki, onların əsirlikdə qalan qəbirlərini, dərs dedikləri məktəbin hələ də azad olunmamasında mənim də müəyyən qədər günlərim var.

O cümlədən elə həmimizin. O kəslərin ki, onlar özlərini müəllimlərinə borclu bilirlər. Düşünürəm ki, borc bizimlə son mənzilə getməyəcək. Biz o borcdan çıxacaqıq.

